



Ceyhun MƏMMƏDOV
Azərbaycan İlahiyyat İnstitutunun rektoru

Azərbaycanda dövlət-din modelinin uğurları Azərbaycan İlahiyyat İnstitutunun timsalında

Hazırda ölkəmizdə həyatın bütün sahələrində dərin, rasionallıq və praqmatik islahatlar uğurla həyata keçirilir.

Şərqi və Qorbin, Şimal və Cənubun qoşlaşdırıldığı yerləşən respublikamız, bir növ, XXI əsrin iqtisadi mövcudlığını yaradır – dönlər, mədəniyyətlər, sivilizasiyalar arası tarixin qırılışlaqları bərpə edir, digər tərəfdən, humanitar aspektde dialog, humanizm və birləşməvəcəldi, toleranlıq, multikulturalizm fəlsəfəsi kimi insan zəkasının arzusuna olan böyük idealları siyasetin fəlsəfəsinə götürür. Həmçinin dünyada hər kasın ehtiyac duyduğu dəyərlərin reabilitoloqu və naviqatoru kimi misliş mislişinə həyata keçirir. Şübhəsiz, bütün bular ölkə rəhbərliyin bütün sahələrə – elmi, mədəniyyəti, iqtisadiyyata, təhsili, humanitar sahəyə, milli-monəvi dəyərlərə, bir sözə, həyatın bütün sahələrinə diqqət və qayğısı noticəsində reallaşır və bu dəyərlər Azərbaycan Respublikası Prezidentinin möhtəşəm fəaliyyətinin möhsuludur.

Dünyada gedən proseslər elmi-nozari anlamda yanaşıldıqda görülür ki, hazırda veran tendensiyaları birəmənilər qiyamətləndirmək mümkün deyil. Cəmiyyətdə sürəti döyişkiliklər fonunda təzahür edən müxtəlif hadisələr göstərir ki, qloballaşma kimi xarakteriz olunan tarixi dövrədə müasir tendensiyaların əməkşəftiliyi istanılın dövlət üçün ziddiyyətlər yarada bilir; bu, faktdır və onu təzkib etmək mümkün deyildir. Zaman-zaman aydın oldu ki, prosesin fəlsəfi istiqamətinin müdürüklük dəyəri şəxsiyyət dövlətə rəhbərlik edərsə, həmin ölkə noinki çaxnamalardan qurtulma bilər, hətta mühərribə vəziyyətində olmasına baxmayaraq, bütün sahələr üzrə inkişaf edərsə, hər kas üçün dünyada modelə – yeni tarixi nümunəyə çevrilə bilər. Müasir Azərbaycandən səhəbat edərkən fəhlənliliklər haldır ki, dünyada artıq əksoriyyət bu nümunədən danişməqdadır. Fakt budur ki, hazırda iqtisadiyyat, humanitar və ictimai sahələrdə həssas sahə hesab edilən dövlət-din münasibətlərində, etiqad azadlığında multikulturalizm və toleranlıq siyasetini uğurla həyata keçirməklə Azərbaycan Respublikası sözügedən istiqamətdə yeni nümunə kimi dünyada xatırlanmadıqdadır. Şübhəsiz, bu uğurun və möhtəşəm strategiyanın fəlsəfi əsasları Ulu Öndər Heydər Əliyev

tərəfindən Ana Yasa kimi təsbit olunmuşdur və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə rasionallıq və praqmatik siyasetlər uğurla davam etdirilir. Bütün bu nailiyətlərin kökündə isə müdrük və uzaqqorən siyaset dayanır.

Dövlət-din münasibətlərindən bəhs edərkən nəzərə çatdırmaq lazımdır ki, bu istiqamət kimlər üçünə sadə və asan məsələ təsəssürat yaradı bilər. Əslində, bu sahə müraciətələr, dörən məzmun və fəlsəfi qatlara malik amil kimi dəyərləndirilməlidir. Hər halda, fəlsəfə tarixi və ümumiyyətlə, bu sahə ilə məşğul olan mütəxəssislər sözügedən tendensiyaların tarixi dinamikliyi və fəlsəfi problematikası aydınlaşdır. Xəzin tarixdən danişarkən Qərb və Şərqi ölkələrində bəs verən hadisə və proseslərin timsalında buna noinki filosof və ya alim, az qala, əksoriyyət dərk etməkdədir.

Bir faktı da qeyd edək ki, ölkə ərazisində yerləşən dini abidələrin qorunması, bərpası və yenidən tikilərin inanc sahiblərinin ixtiyarına verilməsi, dövlət-din münasibətlərinin hüquqi cəhətdən tənzimlənməsi və digər sahələrdə görülen işlər – dini təhsilin keyfiyyəti və kamisiyətə artırmış istiqamətdə verilən qorclar, sərəncamlar, dövlətin bu sahədə atlığı addımlar, cəhətiydi tədbirlər və qəbul etdiyi qorclar ardıcılığı ilə yanşı, dörən fəlsəfi məzmunu malikdir. Eyni zamanda, respublikamızda təşkil olunan dinlərərə, mədəniyyətlərərə, sivilizasiyalararası dialoq və əməkdaşlıq platformalarını, konfransları, humanitar forumları, yüksək səviyyoluyu beynəlxalq tədbirləri, Heydər Əliyev Fonduñun rəhbəri. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünyada apardığı möhtəşəm fəaliyyəti də bura olavaş etdiydi görürük ki, Azərbaycan rəhbərliyi dünyada sülh və əmən-amanlılıq qorumaq, multikulturalizmi insanların həyat fəlsəfəsinə çevirmək üçün həm ölkədə, həm də respublikanın hüdudlarından kənarda nə qədər möhtəşəm işlər aparır. Əslində, bir yazida bu fəlsəfənin mahiyətini shəhər etmək mümkün deyildi.

Uxurda qeyd etdi ki, dən sahəsi nəzəri fikir üçün daim həssas sahə olmuş və hazırda belə qalmadıqdar. Bütün bu həssəslər issə sözügedən sahənin daim dövlət himayəsinə və qayğısına, hətta nəzarətinə belə ehtiyac yaradır. Yeri gəlmüşən bir məqsəd vürgülməq istərdik: yaşıx olardı ki, filosoflar, həmçinin digər mütəxəssislər din mővzusuna müraciət edərkən bəzi hallarda dönlərin özüllükleri və fərqlilikləri barədə düşüncələrini qabartmaq əvvəzində onları birləşdirən ümumi cəhətlər haqqında daha geniş araşdırımlar aparsınlar. Adətan, ölkəmizdə belə məsələlərdə dönləri birləşdirən cəhətlər dəhaç maraqlıdır ki, bu da dövlətəmizin humanitar və dini-təhsil strategiyasının an vacib istiqamətləridəndir. Bu istiqamətin həyata keçirilməsində Heydər Əliyev Fonduñun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və bərəsətliklər tərkibində ölkə rəhbərliyinin xüsusi Sərəncamı ilə yeni yaradılan Azərbaycan İlahiyyat Institutunun, Qafqaz Müsəlmanları İdarəsinin, AMEA-da fəaliyyət göstərən müvafiq şöbələrin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xidmətlərinə xüsusi qeyd etmək vacibidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ulu Öndər Heydər Əliyevin Förməni ilə 21 iyun 2001-ci ildə yaradılıb. Komitənin bu illər ərzində gördüyü iş noticəsində ölkədə dini etiqad azadlığının həyata keçirilməsi, milli-

mənəvi dəyərlərin qorunması və töbliği istiqamətində çalışmaların mahiyəti göstərdi ki, bu qorarın qubulu həmin dövr üçün nə qədər vacib və zamanında atılmış müdrik addım olmuşdur. Qlobal anlamda bu qorarın fəlsəfəsinə nozor yetirək, onun miqyası daha aydın görünür.

DQIDK-nin bu illər ərzində səmərəli fəaliyyəti Azərbaycan Prezidentinin bu sahəyə hasaslıqla yanaşığının, qayğı göstərdiyinin, diqqət yetirdiyinin bəzər nümunəsidir. Ölkədə fəaliyyət göstərən forqlı diniñər etiqad edən insanların inanc azadlığını tömən etmək, onların bir-biri ilə əlaqə və münasibətlərinə daha da inkişaf etdirmək və tənzimləmək üçün sözügedən dövlət qurumunun təsis olunması vacib məsələlərdən biridir. Qeyd edsk ki, bu, həm də dövlətin strateji siyasetində praktik anlamda multikulturalizm strategiyasının alternativiziləyini şübhə edən praktik fəaliyyətdir. Bütün bu illər ərzində DQIDK-nin dövlətdin münasibətləri, dini etiqad azadlığı, dini və dünyevi tehsilin inkişafı istiqamətində göstərdiyi fəaliyyət və irsli sürdüyü toplıflor, heç şübhəsiz, öz möntəzi inkişafında daha yüksək yeni qərarın verilməsi ilə nötücəldindir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, DQIDK-nin tərkibində Azərbaycan İlahiyat İnstitutunun yaradılması haqqında qərar qəbul olundu. 31 may 2018-ci il tarixdə isə instituta rektor təyin edildi.

Hazırda İlahiyat Institututunun foaliyyətinin əsas istiqamətini dövlətin müyyəyən etdiyi başlıca kursa – şekulvar osalarla səyənəmkənlə, din təhsilin əldə darın və elmi-teoloji aspektində tədrisi, tələblərə əyriadılması ilə yanaşı, dünyəvi təhsil təşkil edir. Institutut qısa zaman kəsiyində foaliyyəti və gördüyü işlər, keçirdiyi tədbirlər, ölkə daxilində və hətta ölkədənənkar bu sahədə çalışış mütəxəssislərlə, alım və ziyanlırla, xarici əsərlərə, ictimaiyyət nümayəndələri və başqa nüfuzlu insanlarla görüşürlər, məsləhətləşmələr, AMEA-nın müvafiq institutlarının elmə öməkdaşlığı ilə mübadilələr göstərir ki, ali tədris ocağı dinamik fəaliyyətdədir. Məqsədizim institutun keçirdiyi tədbirlərin, seminar və konfransların görüşlərin tosfirinə vermek deyil. Bir məqamı vurğulamaq istərdik ki, qısa zaman ərzində müxtəlif istiqamətlərdə elm, din, təhsil sahələrinin mütəxəssislikləri ilə öməkdaşlığını yaradımlası; elmi-təcrübə mübadilənin aparılması; bиро beynəlxalq elmi konfransların keçirilməsi və digər məsələlərdə uğura nail olmaq o qədər də asan məsələ deyil və bu, All kollektivinin yüksək əmək-sevərliyinin barız nümunəsidir. Həmçinin anlayıq ki, bütün bunlar İlahiyat Institututunun gənc və perspektivli komandasının üzərinə böyük məsuliyyət qoyur.

Məlumdur ki, DQİDK-nın nəzdində İlahiyyat İnstitutunun yaradılması Azərbaycanda hayatı keçirilən osaslı islahatların möntqi nəticəsidir və ondan böyük gözəllərlər olmasının başadışılığdır. Müsbət məqamlardan biri budur ki, institut müasir təhsilin multidisiplinərlər istiqaməti olmasından irali gələn fəlsəfi asaslara üstünlük vermeklə müasirliklə, bir növ, ənənəni, dini dünyagörüşə elm və biliq sahələrini yaxşılaşdırmağa cəhd edir. Bu göstəriş ki, institut rəhbərliyini təmsil edənən müasir çağırışının pozitiv istiqamətinə dəyərləndirmək imkanlarına malik perspektivli mütəxəssislərdir. Ali tədris müəssisəsinin İslamsunlaşdırma

və dinşünaslıq ixtisaslanına tələbə qəbulunu həyata keçirməsi bir daha göstərir ki, məqsəd dinin teoloji əsərləri ilə məhdudlaşmayacaq, onun istiqamətində filosofi məqamlar da üstünlük təşkil edəcəkdir.

İlahiyat Institutunun qısmüddəti fəaliyyətinə nəzər saldıqda görürük ki, tədrisə təhsil standartlarının müsəyyənləşdirilməsi üçün rəhbərlik Harvard, Oksford və Kembriдж kimi aparıcı dünya universitetlərinin, o cümlədən, Şərqi tanınmış ali təhsil ocaqlarının təcrübəsindən bohalarlaşmaksız fəaliyyətini davam etdirir. Bu, müsbət haldır, həmçinin ilkin zamanlar üçün böyük uğurdır. Maraqlı məqamlardan biri da odur ki, institutda İslam dininin tədrisini daşıyan Qur'an, Hədis, Təfsir, Fiqh, Kəlam, Təsəvvüf kimi ilahiyat üzrə əsas onşəhəri fənlərlə yanaşı, dönlərin sosiologiyası, psixologiyası, filosofi və tarixi aspektlərdən tödqiq edilmişsi hayata keçirilməkdədir. Bu da müasir Qərb teoloji institutları istiqamətində uğurlu gedisi hesab oluna bilər. Həmçinin İslam din ilə yanaşı, qısa zamanda aparıcı dünya dinlərinin – Yəhudilik, Xristianlıq, Hinduizm, Buddizm, Falsafə, Sosioxiyologiya, Psixiologiya, Multikulturalizmə görə kimi sosial və humanitar fənlərin tədrisimini təkibli istiqamətindən görülmüş islər böyük rübatlıdır.

Hazırda respublikamız üçün əhəmiyyət kəsb edən məsələlərdən biri da ölkədə savadlı ilahiyatçılar yetişdirməklə yanaşı, dincüşənə alımlarla böyük etibarla yaradılmışdır. Ölkədə dincüşənə alımlar mövcuddur, hər halda, onların sayı həzirdə yerliliyi deyildir.

Aİİ-də qeyri-dini təhsilin dini təhsilli paralel öyrədilməsi isə yeni çağırışların istiqamətinə dark etmək deməkdir ki, bu da son dorca mühüm amıldır. İlahiyat İnstitutunun yaradılması və orada İslam din ilə yanaşı, digər səmavi dinlərin teoloji əsasları öyrədilməsi, bù istiqamətdə arasdırmaların aparılması – artıq onun gözlək miqyasından – perspektivindən xəbor verir. Diniñorlarası münasibətlərin genişlənməsinə, diniñorların institusional anımla, teoloji əsaslarla dialoqda olmasına (sonuncu müddədən bəzən şəhərdə gedərkən bəzi dñ nümayəndələri buna müyyən eti-rəzələr edə bilər) bir zərurət vardır. Fəlsəfənin on dairin problematikası kimi buda imzalanmalıdır. Fəlsəfə ilə əməkdaşlıq, yaxud dinin mahiyyəti, əslində, bu əsaslardan uzaq deyil. Bu şəhəbdən, həzirdə dünyada multikulturalizm siyasiyyəti, diniñorlarası dialoqların apamlınlığı bütün comiyıştar, ölkələr üçün daha vacibdir. Bu anlamda Azərbaycan nümunəsinin aktuallığı göz onündədir.

Faktlar göstərir ki, dünyada elmi biliklər dini biliklər arasında tarazlıq saxlamaq bir çox haldə mümkün deyil. Bu, Qorbdə bir formada. Şərqi ölkələrdə isə başqa şəkildə təzahür edir. Fəlsəfi anlamda bu, onların bir-birini inkar etməsi modeli deyildi - əməkdaşlıq həmişə vacibdir. Yaxın tarix, həm də qonşu ölkələrdəki bərən tendensiyaları səbüt edir ki, dini biliklərin inkişafı yalnız iladı hiyyatla məhdudlaşdır. Dinin elmlə, biliklə, fəlsəfə ilə əməkdaşlıq gölməsi zəruridir və o, hətta müasirliliyin ümdu problemlərindən hesab edilir. Bu anlamdan Azərbaycanda mövcud dövlət-din modelinin uğurları, aparılan işlahatların perspektivləri dünyada əksəriyyət üçün böyük ümidiylə yaradır. Bu ümidilörin adəmodəniyyətidir, elmirdir, sülh və əməkin-amanlıqlıdır - multikulturalizm, dialoq və birgə mövcudluq fəlsəfəsidir.